

# Türküstan



[www.turkustan.az](http://www.turkustan.az)



Aydın  
Qasılmışlı

## Filologiya üzrə fəlsəfə doktoru

Bizim yazar

Türklər inдиki “Iran” deyilən məmələkətin həm ən qədim etnosu, həm də tarixən təbii və qanuni hakimləri olmuşlar. Dövlətlərin, hökmədarların və hərbi həyatın əksəriyyəti və ümumiyyətlə ordu tarixən Türklerin əlində olmuşdur. 130 illik (1796-1925) ən son Türk hakimləri olan Qacar sülaləsinə mənsub şahzadələr də “Iran” deyilən məmələkətin əksər vilayətlərinin sahibi olmuşlar.

İrana qərb mədəniyyətini gətirənlər də Türkler olmuşlar. Bunların içərisində Qacar sülələsinə mənsub olan Fətəli şahın oğlu şahzadə Abbas Mirzə birincilik qazananlardandır. Belə ki, Osmanlı Sultanı III Sultan Səlimin islahatlarından nümunə götürən Abbas Mirzə "Nizami Cədid" adlı 6 minlik bir yeni ordu yaratmış, bu Azərbaycan türklərindən ibarət ordunu avropalı zabitlər tərefindən yetişdirmiş, bu ordunu yeni top və odlu silahlarla təchiz etmiş, bu ordu mənsublarına əsgərlər də daxil düzənli bir maaş bağlamışdı. Abbas Mirzə bu ordunu silahla təmin etmək üçün Təbrizdə top və digər yeni silah istehsal edən zavod tikdirmiş, hərbə dair dəyərli kitablar tərcümə etdirmək üçün tərcümə mərkəzi yaratmış, London, Paris və digər yerlərdə daimi təmsilciliklər açmış, gəncləri Avropada təhsil almağa göndərmişdi ki, bu gənclər sonradan Vətənə qayıdaq İranda yeniliyi təmsil edən bir güc olusdurmusdular. Bu Avropa təhsilli aydınlar məməlkətdə liberalizmi, milliyətçiliyi və sosializmi təbliğ etmiş, özgürlük, bərabərlik və qardaşlıq kimi anlayışları ön plana çıxarmışdılar.

Abbas Mirzənin sayesində Təbrizde və ümumən İranda ilk dəfə olaraq mətbəə təsis olunmuş, ilk qurğusun basması ilə kitablar və "Vakai İttifikasiyə" adlı qəzet nəşr edilmişdi. Əgər Rusiya ile müharibədə meglub olmasayı onun sayesində İran indiki vəziyyətdə olmaz, daha müasir bir dövlət olardı. Təbrizi səltənət veliəhdı və Naibisəltənə ünvani ilə idarə edən Abbas Mirzə özünün islahatpərəstliyi ilə Təbrizi önə çıxarmış və sonrakı bütün Qacar şahlarının Təbrizdə böyük boy-a-başa çatması və türk mühitində təribyə almasına nail olmuş və bununla da Azərbaycanın digər İran ərazi lərindən daha da inkişaf etməsində xüsusi rol oynamışdı. Abbas Mirzədən sonrakı Qacar şahları Azərbaycanda böyüdük-lərindən özlərini azərbaycanlı

saymış ve Azərbaycanın mənafeyini üstün tutmuşdular.

Bütün bunların neticesi idi ki, sonralar İranda ilk "Məşru tiyyət"i elan etməklə əhali arasında böyük məhəbbət qazanan Müzəffəreddin şahda Təbrizdən Tehrana qələrkən verili-


mətin, daha səbatlı olmuşlar. Belə ki, Azərbaycan Türkləri "Məşrutiyyət" dönləmində Təbriz mühəsirədə olmasına baxmaya-raq, 11 ay ac-susuz qalmış, çö-rək əvəzinə başaq yemiş, yenə də istibdad əskərinə təslim ol-mamış, Məsruteni qoruyub sax-lamışdır. Bütün bunların nəti-cəsidir ki, tarixən "İran" deyilən məməkətin ən böyük qəhre-manları, inqilabların meydana çıxardığı ən böyük simaları məhz Güney Azərbaycan Türk-ləri olmuşlar.

*Manı, Məzdək, Babək, Sət-tarxanı, Bağırxanı, Seyx Məhəmməd Xiyabani kimi şəhid qəhrəmanlar, Abbas Ağa kimi fədalılar, Səid Səlması kimi hürriyyət şəhidləri, Seyid Cəfər Pişəvari, Şəriətmədəri kimi siyasi xadimlər və s. bu qəbildaşdırılın. Min*

Əsas Qanunu təsdiq edən Müzəffərəddin Şah öldükdən sonra hakimiyyətə gələn Məmmədəli Şah atasının fermanlarını ləğv edib 23 iyun 1908-ci ildə rus kazaq briqadasının komandiri polkovnik İllaxovun vasitəsilə Tehranda məclisi top atəşinə tutmuş, bir növ dövlət çevrilişi etmişdi. Məmmədəli Şahın bu hərəkətlərindən sonra Güney Azərbaycan Sətarxan və Batırxanın başçılığı ilə yenidən ayağa qalxıb 11 aylıq döyüşdən sonra Məşrutiyyəti qoruyub saxlamış, onu yenidən "İran" deyişən məmlekətə qaytarmışdı. Dünya ictimai fikrində sensasiya kimi səslənən və tarixə "Sətarxan hərəkatı" kimi daxil olan bu tarixi qələbə Azərbaycanı İran Məşrutə inqilabının həqiqi anlamda mərkəzinə çevirmişdi.

lamayan bir çox Azərbaycan ziyalıları da bu işə rəvac vermiş, "Məşrutiyyət"i və Məşrutiyyət qəhrəmanları Səttarxan və Bağırxanı alqışlamış və sonda "İran" deyilən məmlekətin 1000 illik Türk hakimiyyəti xarici Türk düşmənlərinin səyi ilə farsların əlinə keçməsi ilə nəticələnmüşdir. **Bütün bunlarla yanaşı, Məşrute hərəkatı Güney Azərbaycan Türklerinin bütün zümrələrini bir araya getirmiş, Güney Azərbaycan Türkleri siyasi təşkilata, milli mətbuata, milli tədrisə nail olmuş və Güney Azərbaycan Türkleri ilə Qüzey Azərbaycan və Türkiyə Türkleri arasında ideoloji-siyasi birlik yaratmışdı. "Məşrutiyyət"ə qədər kənd, qəsəbə, şəhər və hətta qəbilə, tayfa kimliyinə dayanan İran cəmiyyəti "Məşrutiyyət" dövründə milli kimlik məsələsini surətlə ön plana çıxarmış, ümətçilik öz yerini milliyyətçiliyə tərk etməyə üz tutmuş, fars kimliyi ilə yanaşı Azərbaycan Türk siyasi kimliyi də ortaya çıxmışdı. Belə ki, Gü-**

# Güney Azərbaycan 1900-1925-ci illərdə



Türk şahzadelerini də özü ilə bərabər mərkəzə, saraya gətirmiş və Türk şahzadelerindən olan Eynidövləni özünün veziri təyin etmiş, bir sözlə, şah sərayı - Şah İsmayıllı Xətayi kimi Türkləşdirməyə müvəffəq olmuşdu. Müzəffərədin şahın dövründə İranın xarici işlər nazirliyi, səfirləri və konsullarının da ek-səriyyəti Azərbaycan Türklerindən olmuşdur. Təəssüflər olsun illik bir dönəmdə ‘İran’ deyilən məmləkətdə bu səviyyələrdə bir dənə də olsun fars qəhrəmanı göstərmək mümkün deyil və yoxdur. ‘İran’ deyilən məmləkətin min illik siyasi həyatı, siyasi tarixi də məhz Azərbaycan Türklerinin adı ilə bağlıdır. İranın birinci və ikinci məclislərinin də əsas nüfuzlu millət vəkilləri məhz Azərbaycan Türkleri olmuşlar.

ki, Müzəffərəddin Şahın oğlu Məhəmmədəli Şah atasının ekininə olaraq Azərbaycana ə davət bəsləmiş və sonda özü də bu ə davətin qurbanı olmuş, tarixdə lənətlənmişdir. Bu, özünü "Məşrutiyət" dönməndə də göstərmişdir.

Güney Azərbaycan Türkləri tarixən farslara nisbətən daha

"İran" deyilən bir məməkətin XX əsr siyasi tarixinin önemli bir hissəsini Güney Azərbaycan Türklerinin Milli azadlıq hərəkatı və demokratiya uğrunda mübarizəsi təşkil edir. Bu hərəkatın ilk başlanğıcı 1906-ci ilde "Məşrutə inqilabı" ile bağlıdır. "Məşrutə" fərmanı imzalayan, Məclisin hazırladığı Konstitusiyani -

Bu hərəkat nticəsində Tehran azad edilmiş, Konstitusiya bərpası edilmiş, Məmmədəli şah ölkəni tərk edərək qaçmış, bununla da gələcək İran şahlarının qaçmaq, ölkəni tərk etmək ənənəsinin əsası qoyulmuşdu.

Güney Azərbaycan Türkleri "Məşrutiyyət"in ilk dönenində əsasən çağdaşlaşma və qanuna dayalı bir siyasi sistem uğrunda mücadilə etmişlər. "Məşrutiyyət"ə qədər Azərbaycan Türk kimliyi İran kimliyinin tərkib hissəsi kimi özünü göstərmmişdi. Məşrute inqilabına qədər "İran" adlanan məmlekət əsasən Türk aristokratiyası və Qacar hökumət adamları tərəfindən idarə olunmuş, Azərbaycanın varlı te-

*Güney Azərbaycan Türkləri tarixən farslara nisbətən daha mətin, daha səbatlı olmuşlar. Belə ki, Azərbaycan Türkləri "Məşrutiyət" dönməmində Təbriz mühəsirədə olmasına baxmayaraq, 11 ay a-susuz qalmış, cœurək əvəzinə başaq yemiş, yenə də istibdad əskərinə təslim olmamış, Məsrutəni qoruyub saxlamışdilar. Bütün bunların nəticəsidir ki, tarixən "İran" deyilən məmələkətin ən böyük qəhrəmanları, inqilabların meydana çıxardığı ən böyük simaları məhz Güney Azərbaycan Türkləri olmuşlar...*

bəqələrinin nümayəndələri Qa-  
car şahları və vəlīəhdərlərə six  
əməkdaşlıq etmiş, Azərbaycan  
Türklərindən ibarət olan hərbçi  
hissə səltənətin əsas bazasını  
təskil etmişdi.

Məşrute hərəkatı və ondan sonrakı dönmədə həm yerli, həm mərkəzi və həm də mövcud feodal sistemdə baş verən dəyişikliklər Mərkəzi hökumətdə, Məclis və hökumət kabinetində qeyri-türk xalqların nüfuzunun artırmasına, sayılarının çoxalmasına yol açmışdı. "Məşrutiyət"in gerçəkləşməsi bir çox siyasi amillərlə bağlı olsa da, bizi cə ən mühüm amil öz çirkin niyyətlərini həyata keçirməyə çalışın qüzeydən Rusiya, güneydən isə Britaniya İmperatorluqları tərəfindən Qacar Türk xanədanının (1779-1925) sixışdırılması və sonda "Iran" deyilən məməkətdə Türk hakimiyyətinə son qoymaq olmuşdu. Çox təessüflər olsun ki, bu işdə dövlət və dövlətcilikin mahiyətini tam an-

*ney Azərbaycanda Azərbaycan Türklerinin səyi ilə yürürlüyə girən ‘Məşrutiyət fərmanı’ nəticəsində Təbrizdə “Əncüməni-Milli Təbriz” qurulmuşdu ki, bu əncumən Məşrutiyət dövründə qurulan ilk “Əncümən” olaraq tərixə düşmüşdür. Bu “Əncümən”in vəzifəsi seçkilər üçün hazırlıq yapmaq idi. Bu Əncümən sayesində 20 Azərbaycan Türkü Əncümənə üzv seçilmiş, Güney Azərbaycanda milli təfəkkür surətlə inkişaf etməyə başlamış, məzhəb çatışmalarına son verilmiş, Türkçə tədris yapan məktəblər yaranmış, Türkçə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamış, ümumiyyətlə “Əncüməni*

Milli Təbriz” Güney Azərbaycanın idarə edilməsində önemli yer qazanmışdı. “Əncüməni Milli Təbriz”in siyasi beynini “Mərkəzi-Qeybi” adlı təşkilat təşkil edirdi ki, bu gizli təşkilat tədqiqatçılarının fikrincə, Nəriman Nərimanovun dəstəklədiyi Güney Azərbaycan Türkləri tərəfindən Bakıda yaradılan Sosial Demokrat Partiyasının kod adı olan “İctimaiyyun Amiyun” Partiyası idi. Bu partiya Rusiya Sosial Demokrat Partiyasının nizamnaməsini öz nizamnaməsi kimi qəbul etmədi.

*Bəllidir ki, bu dövrə Baki ilə Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz arasında canlı əlaqə var idi. Ümumiyətlə, o dövrə Arazın o tayı ilə bu tayı arasında bütün maneələrə baxmayaraq, müntəzəm əlaqə var idi. Qabaqcıl, açıq fikirli insanlar bir-biri ilə tez-tez görüşür, yazılışdırılar.*

(ardı gələn savımızda)

**Oxu, oxut, abune ol!**